

# Xeyirxahlıq rəmzi

Rusya Federasiyasının Həstərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetinin 23 avqust tarixli nömrəsinin də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli məqalə dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.

\* \*

Məşhur adamlar haqqında yazmaq çətindir. Öz ölkəsinin hüdudlarından uzaqlarda da məşhur olan insan barədə təzənə demek olar? Axi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı həqiqətən bütün dünyada tanıyırlar. Hər halda çox məşhur və eyni zamanda, bizə tanış olmayan bu qadının portretinə bəzi strixlər əlavə etməyə çalışacaqıq.

## Açıq ürəklə

Hər bir ensiklopediyada oxumaq olar ki, Mehriban Əliyeva - azərbaycanlı ictimai və siyasi xadim, Azərbaycan Prezidenti xah insanlar edə bilər. Yeri gelmişkən, bu gözəl qadının adının mənası da “xeyirxahlıq, şəfqət, səmimiyyət, açılıqlıq” deməkdir.

## Şəfqət prinsipləri əsasında

Mehriban xanım ixtisasca həkimdir, vaxtilə məşhur Seçenov İnstitutunu fərqlənmə diplomu ilə bitirib. İller keçəndən sonra ona Seçenov adına birinci Moskva Tibb Universitetinin fəxri professoru adı verilib və Mehriban Əliyeva bu münasibətlə keçirilən tətənəli mərasimdəki çıxışında həkimlik peşəsi barədə çox qiymətli sözlə söyləyərək deyib: "Bu, ürək və qəlb peşəsidir. Bu, başqasının halına yanmaq və şəfqət elmidir. Bu, başqasının iztirablarına şərlik olmaq bacarığı, köməyə ehtiyac olan insana yardım əli uzatma bacarığı altruizmmdir".

O, özünün hər bir fəaliyyətin də, o cümlədən Heydər Əliyev Fonduğun prezidenti vəzifəsin də də məhz bu prinsiplərə əsaslanmağa çalışır. Heydər Əliyev Fondu 2004-cü ildə yaradılıb. Fondu işinin ilk günlərində

onun fəaliyyətinin prioritet istiqaməti mətləri müəyyən edilib: təhsil, səhiyyə, gənc nəslə kömək, ətraf mühitin qorunması, Azərbaycanın zəngin mədəni irlərinin təbəliğ, mədəniyyətlərarası əməkdaşlıq sahəsində layihələr. Fondun dəstəyi ilə Azərbaycanın ucqar bölgelərində 200 müasir məktəb tikilib, səhiyyə sahəsində layihələr, o cümlədən ürek-damar xəstəliklərindən əziyyət çəkən, dayaq-hərəkət aparatında problemləri olan uşaqlara kömək layihələri həyata keçirilib, musiqi festivalları və idman bayramları təşkil edilir, istedadlı gənclər fəal dəstəklenir. Bütün bunlar Fondun ölkə daxilində fəaliyyətinin az bir hissəsidir. Lakin Heydər Əliyev Fondu xançılıcı ölkələrdə - Pakistanda, Ruminiyada, İtaliyada, Fransada, Hərbi iddə de layihələr həyata keçirilir. Heydər Əliyev Fondunu Rusiya xüsusən Həştərxan vilayəti ilə six münasibətlər bağlayır.

## Məhəbbət və minnətdarlıqla

Heydər Əliyev Fondunu dəstəyi ilə regionumuzda nə işlər görüldüyünü biz həştərxanlılar yaxşı bilirik. İki dövlət arasında dostluq münasibətləri kontekstində Priviljye körfezi sahili, küçəsi, Heydər Əliyev adını daşıyan park, yeni Dostluq körpüsü, uşaqlar üçün oyun şəhərciyi, Həştərxan uşaqlarının sevimli istirahət yeridir. Eyniadlı məbədin yaxınlığında abadlaşdırılmış meydanda mələksimə Knyaz Vladimirin abidəsi, əsaslı təmədilimmiş 11 nömrəli orta ümumi təhsil məktəbi, bu yaxılarda iləsakinlərini qəbul etmiş yeni gəzəl uşaq bağçası, Nərimanov şəhərindəki park... Fondun bizim regionda həyata keçirdiyi və həyata keçirməkdə davam etdiyi bütün bu dəyişikliklərin ilham mənbəyi Heydər Əliyevi həmişən məşhurlaşdırın xəvirxah isə

ləyəqətlə davam etdirən Mehriban Əliyevadır. Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin şagirdləri və müəllimləri artıq neçə ildir ki, yay və qış tətillərini Bakıda keçirir, ən yaxşı şagirdlər Fonddan təqaüd alırlar.

Kişilər məni bağışlaşın, amma dostluq münasibətlərinin bu cür davamını yalnız qadın teklif edə bilərdi. Mehriban xanım həmişə müxtəlif bölgələrdə uşaqların necə yaşamasını, onların nəyə ehtiyacı olmasına, bir qadın və ana kimi onun fikrincə, bu uşaqları nə ilə sevindirmək olacaqına fikir verir. 11 nömrəli məktəbin direktoru Tatyana Tixomirova deyir: "Bakıda keçirilən tətillər elə bir bayramdır ki, bizim uşaqlar onu bəlkə də ömürlük yadda saxlayacaqlar. Bu bayramı yalnız səxavətli və xeyirxah ürəkli insan hədiyyə edə bilər. Şübhə yoxdur ki, Heydər Əliyev Fondu-nun prezidenti Mehriban Əliyeva məhz belə insandır. Bizim məktəbə göstərdiyi daimi diqqətinə görə sağ olsun".

### Ağac budaqları

Məsəl var: "Dostunun kim olduğunu mənə de, sənin kim olduğunu deyim". Eyni qayda ilə birisinin uşaqlarını tanıyanın həmin adamın özü barəsində mühakimə yürütmək olar. Əliyevlər cütlüyünün üç övladı və artıq dörd nəvələri var. Bütün uşaqlar yaxşı tərbiyə və təhsil alıblar. Lakin həstərxanlılar Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla Əliyevanı şəxsən tanıylar. Mehriban xanımın böyük qızı bir neçə dəfə Həstərxana gəlib və onun səfərləri həmişə regionun həyatında və iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisələrlə əlamətdar olub. Həstərxanlılar Leyləni əslində öz həmyerililəri hesab edirlər. Gözəl Leyla Fondu işində anasının əsas köməkçisidir. Əgər Mehriban xanım bizim regionda Fon-

## Məhəbbət və minnətdarlıqla

## Ağac budaqları

Məsəl var: "Dostunun kim olduğunu mənə de, sənin kim olduğunu deym". Eyni qayda ilə birisinin uşaqlarını tanıyanda həmin adamın özü barəsində mühakimə yürütmək olar. Əliyevlər cütlüyünün üç övladı və artıq dörd nəvələri var. Bütün uşaqlar yaxşı tərbiyə və təhsil alıblar. Lakin həstərxanlılar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevən şəxsən tanıırılar. Mehriban xanımın böyük qızı bir neçə dəfə Həstərxana gəlib və onun səfərləri həmişə regionun həyatında və iki ölkənin qarşılıqlı münasibətlərində mühüm hadisələrlə əlamətdar olub. Həstərxanlılar Leylanı əslində öz həmyerililəri hesab edirlər. Gözəl Leyla Fondun işində anasının əsas köməkçisidir. Əgər Mehriban xanım bizim regionda Fon-

## Əsas mükafat

Mehriban Əliyevanın "sandığında" nüfuzlu mükafatlar az deyil. 2005-ci ildə o, "İlin qadını" adına layiq görülüb. Mehriban Əliyeva "Şərəf Legionu" ordeni ilə təltif edilib. O, dünyada "Yaqut Xac" ordeni ilə mükafatlandı-

dun fəaliyyətinə nəzarət etməyi qızına həvalə edirəsə, deməli, ona tam etibar edir. Etimad isə yalnız yaxın insanlara, sənin fəaliyyət xəttini qəbul edən, sənin hərəkətlərini bəyənən, birgə məqsəd və vəzifələri anlayan insanlara göstərilə bilər. Mehriban xanım ləyaqətli qız tərbiyə edib, ona gözəllik və ağıl ilə bərabər, həm də laqeydlidən uzaq ürək bəxş edib. Əliyevlərin üç övladı onları tanıyanların hamısına xeyirxahlıq və sevgi bəhrəsi verən bir ağaçın budaqları kimidir. Mehriban xanımın analıq sevgisi əsas işini görüb: o, öz uşaqlarına insanları sevməyi və bu sevgini bölüşməyi öyrədib, çünki bu hiss olmasa, xeyirxah işlər görmək mümkün deyil.

rlmiş ilk qadındır. Azərbaycan Prezidentinin xanımı bu mükafatı "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondundan alıb. Lakin Mehriban Əliyevanın özünün dediyi kimi o, həyata keçirdiyi geniş xeyriyyəçilik fəaliyyətinə görə ona təqdim edilmiş "Qızıl ürək" Rusiya mükafatını bütün başqa mükafatlardan artdıq qiyamətləndirir. Ona "Birlik ulduzları" nominasiyasında dövlətlərarası mükafat da verilib. Bu təltifə əlavə edilən pul mükafatını Mehriban xanım doğma Seçenov Institutunun elmi bazasının inkişafına yönəldib.

Onun çoxsayılı təltifləri arasındadır "Həstəxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni də var. Azərbaycanın birinci xanımına bu ordeni 2014-cü ilin oktyabr ayında Həstəxan vilayətinin qubernatoru Aleksandr Jilkin təqdim edərək vurğulayıb ki, regionun Fond ilə əməkdaşlığı gözəl mehriban qonşuluq münasibətləri nümunəsidir. Bu nümunə sübut edir ki, müxtəlif milletlərdən olan insanlar, müxtəlif ölkələrin nümayəndələri bir dildə

- süh və dostluq dilində danışa bilərlər.

Mehriban xanımdan soruşsanız ki, onun üçün ən əsas təltif nədir, cavabında eşidərsiniz: insanların hörməti. Planetimizin müxtəlif guşələrindən minlərlə insan Mehriban xanıma, həqiqətən çox qiymətli olan bu hədiyyəni bəxş edir - onun tükənməz xeyirxahlığına, səmimiyyətinə və dünyamızı daha yaxşı, daha təmiz və daha gözəl etməyə çalışdıqına görə.

Avqustun 26-sı Mehriban Əliyevanın doğum günüdür. Adətən qadınlar öz yaşlarını gizlədir. Biz də bu ənənəni pozma-yacağıq, hərçənd hansı tarixi desək, ona inanmaq çətindir. Mehriban xanım çox gənc görünürlər, o, qeyri-adi dərəcədə gözəldir (bəlkə də gəncliyində olduğundan da gözəldir), onun gözlərindən nur yağır. Gözlərin nurlu olması isə xoşbəxtliyin ən dəqiq əlamətidir. Qoy bu xoşbəxtlik uzun müddət davam etsin! Doğum gününüz mübarek, Mehriban xanım!

8 | СОТРУДНИЧЕСТВО  
МОСТЫ ДРУЖБЫ

# ПОД ЗНАКОМ ДОБРОТЫ

Писать об известных людях трудно. Что нового можно сказать о человеке, который известен далеко за пределами своей страны? А ведь первую леди Азербайджана Мехрибан Алиеву знают действительно во всем мире. И все же попытаемся добавить некоторые штрихи к портрету очень известной и одновременно не знакомой нам женщины.

**С ОТКРЫТОЙ ДУШОЙ**  
В любой энциклопедии можно прочитать, что **Мехрибан Алиева** – азербайджанский общественный и политический деятель, супруга президента Азербайджана **Ильхама Алиева**, депутат Милли Меджлиса Азербайджана, руководитель рабочей группы по азербайджано-американским межпарламентским связям, президент Фонда Гейдара Алиева и Фонда друзей культуры Азербайджана, президент Федерации гимнастики Азербайджана, посол доброй воли ЮНЕСКО, ООН, ОИК и ИСЕСКО. А что стоит за этим статусным списком? Что заставляет современную элегантную, необыкновенно красивую женщину заниматься благотворительной и общественной деятельностью? Только ли стремление «соответствовать должности мужа – нынешнего президента Азербайджана **Ильхама Алиева**? С ее внешностью можно было бы соответствовать, не участвуя во всех этих делах. Но, мне думается, у любого человека есть определенная позиция, некий жизненный ориентир, в соответствии с которым

жизнь, - говорит директор школы № 11 Татьяна Тихомирова. - Подарить это празднику может только человек, обладающий щедрым и добрым сердцем. Президент Фонда Гейдара Алиева, Мехрибан Алиева, несомненно, такой человек. Спасибо ей за постоянное внимание к нашей школе».

**ГЛАВНАЯ НАГРАДА**  
В копилке Мехрибан Алиевой было множество престижных наград. В 2005 году она удостоилась звания «Женщина года». Мехрибан Алиева носит звание офицера Ордена Почетного гиона. Она стала и первой в мире женской-казалером, награжденной Орденом Рубинового креста, присуждаемого президентом Азербайджана. Удостоила ее эту награду от Международного фонда «Меценаты стояния». Однако, как говорит сама Мехрибан Алиева, больше всего она гордится российской премией «Золотое сердце», врученной ей за широкое проводимую благотворительную деятельность. Ей присуждена также межгосударственная премия «Симониди-Звезда Содружества», нежное воинственное награждение, присваиваемое к этой премии. Мехрибан Алиева присвоила на развитие научной ба-